

ELXAN MƏMMƏDOV

AMEA Naxçıvan Bülməsi

E-mail: elxan.yurdoglu@yahoo.com

**MUXTAR QASIMZADƏNİN "NUHÇİXANDAN GÖLİRƏM" VƏ
"YADDAS ÇIRĞI" ŞEİRLƏR SİLSİLƏSİNĐƏ NAXCİVAN
ABİDƏLƏRİNİN BƏDİİ ƏKSI**

Naxçıvanda doğulub böyümüş, Azərbaycan Yəzyicilərinin üzvü, tanınmış şair Muxtar Qasimzadənin yaradılığında Naxçıvan abidələrinin tərənnümü də öztür yetəri. Onun "Nuhçixandan galırəm" və "Yaddas çirğisi" şeirlər silsiləsində Naxçıvanın müxtəlif bölgələrində yer alan tərxi təbiət abidələri poetik dövrlərindən təqdim edilmişdir.

Məqalənin həmin silsilədə təqdim olunan şeirlər ardıcılıqla cəlb edilmişdir. Tədqiqat zamanı muxtar respublikanın tərxi abidələrinin Muxtar Qasimzadənin yaradılığında təsiri, şairin həmin abidələri hansı sənəviyyət pəncəyə gətirməsi öyrənilmişdir.

Məqalənin əsas məznuyyatı, ki, Muxtar Qasimzadənin hər iki şeirlər silsiləsində ümumilikdə Naxçıvan Muxtar Respublikasında yer alan 20-yə yaxın tərxi abidə öz bədii əksini tapmışdır.

Aşar sözlər: Naxçıvan, şair, Muxtar Qasimzadə, şeir, tərxi abidə.

Naxçıvan Muxtar Respublikasının gözəllikləri, tabiat və tarixi abidələri, zəngin özünəməxsusluğu bütün dövrlerdə şair və yəzyicilərin, səyyahların, tədqiqatçılardan diqqət mərkəzində olmuş, onlar haqqında sənəviyyət hesablaşmış əsərlər yazılmışdır.

Hər bir bölgənin təhliliyində və tamidilimindən sonra yer haqqında yazılmış bədii əsərlərin böyük rolu var. Xüsusiilsə şair və yəzyicilərin yaradılığında bu özünü daha qabarlıq göstərir. Təsadiyi deyil ki, bugünkü tədqiqatçılar belə bir çox hallarda qədim və tərxi adət-anəmlər, məkan və tükilərlər haqqında o dövrə aid bədii əsərlərdən mühüm mənbə kimi yaranaraq əsl tədqiqatçıları ortaya qoymağə çalışırlar. Bu baxımdan günümüz Naxçıvan şair və yəzyicilərinin əsərlərində yer alan tərxi abidələrinin tərənnüm olunduğu yaradılıqlı nümunələri də galəcək tədqiqatçılar üçün mənbə bazası kimi mühüm əhəmiyyətə malikdir.

Nəinki, Naxçıvan Muxtar Respublikasında, eləcə də ölkə miqyasında poeziyasının özünəməxsusluğu, sözünün bədii dəyəri baxımdan seçilen şairlərdən biri də Muxtar Qasimzadədir. Muxtar Qasimzadə Naxçıvan şəhərində doğulub boy-a-başa qatmış, burada təhsil almış, hazırda da Naxçıvan şəhərində yaşayır və bədii yaradılıqlı məşğul olur. Onun nümunələrinin təsiri yaradılıqlı əsərlərinin yaradılışında işfadası, bəşəri hadisələrə münasibət, təbiət ləhərləri ilə müqayisədə vətənin tərənnümü dəhaç çox əksini tapmışdır.

Muxtar Qasimzadənin yaradılığında digər şairlərdən fərqləndirən xüsusiyyətlərinən biri də onun Naxçıvanın tərxi abidələri haqqında qələmə aldığı silsilə şeirlərlə zəngin olmuşdur. Şairin yaradılığında Naxçıvanın Muxtar Respublikasının ayrı-ayrı rayonlarında yerləşən tərxi abidələri haqqındaki axıcı, poetik və tərənnüm məniyyətli şeirlərinin hər birinin vətəndənən yanğısı ilə qələmə alındığını müşahidə etmək çətin deyil. Özünləndi "bu daş kitabələri oxuyub gərk, kəpər-kəpər vərağını qaldıran gərk" [5, s. 4] fikirlərinə uyğun olaraq o, bu abidələri "oxuyub vəraqlayıb".

Ayrı-ayrı illərdə qələmə alınmış bu şeirlər ilk dəfə yeni eranın başlangıcında "Yaddas çirğisi" adlı kitabda toplanaraq nəşr edilmişdir. Lakin şairin tarixi abidələr haqqında şeirlər silsiləsi bu kitabla yekunlaşmamışdır. Muxtar Qasimzadə ondan sonra da ziyan etdiyi, yaxından tanış olduğu, haqqında oxuyub məlumatlandırdığı tərxi abidələrin təsiriyə yenidən şeirlər yazılmışdır. Həmin şeirlər isə şairin sonrakı illərdə dərc olunmuş "Gülü xalvat açan dünə" və "Nuhçixandan galırəm" adlı kitablarında ayrıca bölmə kimi yenidən oxucuların ixtiyarına verilmişdir.

Şairin türk-islam abidələrinin şeirlərində orijinal şəkildə təsvir etməsi, onları bədii boyalarla poeziya aləminə getirməsi tədqiqatçılarının da diqqətindən yayınlanmışdır. Təsadüfi deyil ki, Muxtar Qasimzadənin "Yaddas çirğisi" kitabında on söz yazmış akademik İsmayıllı Hacıyev şairin tərxi abidələrimizə olan həssas münasibəti yüksək qiymətləndirmişdir. İ.Hacıyev bu barədə həmin on sözə yazır: "Tərxi, xalqların keçmişinə və mədəniyyətinə güzgü tutan bir elmdir. Bu elmin prizmasından, işləyi pəncərasından dərin qatlara boyananaq doğma xalqımızın da tərxi sinəsində silinməz izlər qoyduğunun şahidi olurur."

Şair-jurnalist Muxtar Qasimzadənin tərixi mövzularda yazdığı şeirlərə yaxından tanış oldum. Müəllif öz üzərinə son dərəcə şərifli bir iş görmürəm, vətəndaşlıq baxımdan faydalı və əhəmiyyətli bir vəzifəsinə hövdəsindən, demək olar ki, uğurla gəlmüşdür" [9, s. 3].

Akademik bu fikirlərini sonrakı abzəslərda ətraflı açaraq bir şairin tərxiənə olən sevgisinin, həm də o şeirlərin tərxi özünü öyrənməyin mümkün olduğunu qeyd edir: "İlk baxışda hiss edirən ki, hər şeir sanki bir poetik bələdçidir. Şeiri oxuduqdan sonra sözü gedən qala, yaxud türbə haqqında sənəd böyük təssvvür və möhəbbət yaranır. Hardan səhəbat edirəsə, oranı görmək həvəsi oyantu qılbindir" [9, s. 3].

Muxtar Qasimzadənin haqqında bəhs etdiyimiz həmin silsilədən olan şeirlərini oxuduqca görürən ki, bu, təkəcə akademik İsmayıllı Hacıyev təqribən keçirək bir hiss deyil, hər bir oxucu o şeirlərin tanışlaşdırmaq sonra, doğrudan da həmin abidələri görmək həvəsi-nə dürs, tərxi özüylə lap yaxından tanış olmaga çalışır. Cənubi "Muxtar Qasimzadənin şeirlərini oxuduqca ulu yurda, elə, obaya, torpağa, böyük manada Vətənə əhəmiyyətli obrəzli deyimlərdən boyananaqlarını görürən" [1, s. 126].

Şairin yuxarıda adını çəkdiyimiz həmin silsilədən olan şeirlərində birbaşa türk-islam mədəniyyəti abidələrinə aidiyiyyət olmayan "Gəmiqaya", "Əshabi-Koh", "Fərhad evi", "Duz saray" və digər şeirlərə da qarşılaşır. Amma ümumiyyətənən bu şeirlər də Naxçıvan haqqında təsəssürat yaratmaq baxımdan digər şeirlərdən heç deyilmir. Əksinə tərxi ilik illərinə, təqdim etmək istənilən şeirlərə qədəm zamanlara aid olan bu abidələr əsində Muxtar Qasimzadənin "Yaddas çirğisi" və "Nuhçixandan galırəm" şeirlər silsiləsinin proloquu kimi çıxış edir. Bundan sonra isə şair Naxçıvanda mövcud olan tərxi tükilərləndən bəhs edir. Həmin şeirlər vasitəsiylə biz "Oğlan qala, qız qala"nın, "Çalxanqala"nın, "Olincə"nın, "Xərabə Gilan"ı, "Şərq hamamı"nın, "Buzxana"nın, "Qarabağlar türbəsi"nın, "Xanagah"ı, "Güllüstan"ı, "Zorxana"nın və digərələrinə bəddi dillsənə dəha yaxından tanıyırıq. "Oğlan qala, qız qala" şeirlərinin isə misralarına diqqət edək:

Qədəm Şəur elində,
Arpaçay sahilində
dalıb darın xəyalə,
durub üzbüüz qala –

Oğlan qala, Qız qala [7, s. 26].

Şeirlərin girişindən də görünündüyü kimi Muxtar Qasimzadə şeirdə təkçə bədii poetik mənzərə yaratır. Həm də həmin qalanın yerləşdiyi yer haqqında da məlumat verir.

Təbi ki, bu cır şeirlərdə şairin özünəməxsus müdaxilələri də olur. Əgər tarixi olduğu kimi qəfisiyərin içine siğndırsayıdı, bu, quru tarixçılıkdan başqa bir şey olmayaçdı. Amma şair ham da bəhs etdiyi her bir abidə haqqında məlumat verərən onu poetik yadداşda qəlcliliyi problemini də düşünmüş və bu manada uğurlu şeir nümunələri ortaya qoymuş, eyni zamanda Naxçıvanın tarixinin müxtəlif shəhərlərini şeirin diliyle oxucuya təqdim edə bilmisdir. Bu məsələyə münasibət bildirən tədqiqatçılardan Adil Bağırov yazar: "Şair bəzən sadəcə sadalamanış, bəzən dəniz gətirməklə Azərbaycanın xalqının tarixi möqamlarını, təleyküllü məsələlərini yada salmış, tarixin sırlarını özündə saxlayan hər bir abidənin maddi-mənəvi əhəmiyyətini, yerləşdiyi ünvan göstərməyə çalışmışdır" [3, s. 84-85].

Muxtar Qasimzadənin bu baxımdan seçilən şeirlərindən biri də "Köhnə qala haqqında ballada" şeiridir. Hazırda Naxçıvan şəhərində yerləşən VII əsrlərə aid olan "Naxçıvanqal"dan bəhs edən bu şeirdə şair yənə uğur əldə edə bilmisdir. Qeyd edək ki, "Naxçıvanqal" xalq arasında bəzən Köhnəqala kimi də adlandırılır:

Naxçıvanın yaxasında
bir qala var –
Köhnə Qala.
Əsrlərdən qala-qala
köhnəlib o.
Tarixlərin tufanında
torpaq olub,
əlenib o [7, s. 32].

Bu şeirin girişindən də göründüyü kimi Muxtar Qasimzadə ilk olaraq haqqında bəhs etdiyi tarixi məkanın harada yerləşməsini oxucunun diqqətinə çatdırır. Sonra isə daha geniş prizmada şeirdə o yer haqqında bədii təsəvvür yaratmağa çalışır. Elə "Köhnə qala haqqında ballada" şeirinin sonrakı misralarında olduğunu kimi:

Silkolıyın bu qalanı,
aşılımayan sırları var.
Mağaralar ləcimində
vahimləi yerləri var.
Bura uzaq eraların
yozulmamış yuxusudur.
Bu "zığalar",
bu qalanın
ibtidai metrosudur [7, s. 33].

Şeirdə qaladakı mağaraların ibtidai dövrün yeraltı yolları – "metroları" adlandırılması, qalanın tikiñi qurulusundakı çıxıntıların hörgüclü dəvə karvanına bənzədirilmiş həm şeir poetiklik, bədilik qatır, həm də qalanın görünüşü, quruluşu haqqında təsvür yaradır.

"Nuhçixəndan gəlirəm" şeirlər silsiləsində diqqəti çəkən şeirlərdən biri də "Xaraba Gilan" şeiridir. Bu şeirin də ilk misralarından biz Xaraba Gilanın Naxçıvanın hansı böləğində yerləşdiyi haqqında biliyi sahibi oluruz. Sonrakı misralarda isə bu qədim şəhər haqqında poetik dillsə maraqlı məlumatlar əldə edirik:

Ordubad mahalında
qədim bir şəhər vardi.
Zəlim xilafətlərin
zülmündən yadigardi.
Ordular, qobilələr

Hey üstüne yeridi.
İndi bu qədim şəhər
xarabalıq yeridi.
Çiliklənib çinilər
Çin-çin olub tökülib,
çin-çin olub tökülib.
Sağşagan qanadı tək
saxsılar allı, güllü.
Daşlardakı kapənək,
ya daşını xallı, güllü? [6, s. 116-117].

Şeirin axılcılığı, diliinin sırlılığı, həmcinin bədii çəkisi oxucunun elində tarixi bir xəritə kimi açılır. Dayışmaz ritmlər üstündə Xaraba Gilanın qarış-qarış gəzməli olur və çox dayarlı məlumat sahibi kimi şeirin tasirindən çıxa bilmirsən. Şeirin sonrakı hissəsində misralar belə kimi Xaraba Gilana aparmaq güdündədir:

Sordabələr qəbəridi,
dəşənib lal içino,
Neçə gözəli, mərdi
dalib xəyal içino.
Boyu, buxunu, qəddi,
bukulub şal içino,
Dəbilqəsi, kaməndi
sorılıb yol içino.
Yurdun sevinci, dərdi
qazılıb gil içino.
Oxu, oxuya bil ki,
qoru, qoruya bil ki,
barı qorğun olsun,
bala, bər dəsənədin.

Bir daş varığın olsun [6, s. 117].

Haqqında bəhs etdiyim şeirlərin girişindəki məlumatlıq digər şeirlərdə də özü-nü göstərir. Sənki bu, Muxtar Qasimzadənin "Yaddas çıraqı" və "Nuhçixəndan gəlirəm" şeirlər silsiləsinin dəyişməz qanunu kimi diqqəti cəlb edir. Bunu şair heç də təsadüfən etməyib. Belə ki, o şeir silsiləsinin adından da göründüyü kimi Naxçıvanın tarixi yad daşına çarq tutur, işq salır, onu işqalandırmağa çalışır. Həm də şeirlərinin əlinindən tutub uzaq səfərə çıxır. Getdiyi yerlərdə isə o şeirləri təqdim edərək Nuhçixəndən gəldiyini vurgulayır. Bu cır məlumatlığı "Gülüstən" şeirində də görürük:

Culfə şəhərindən bir az yuxarı,
tağları daşılmış bir köprü vardi.
Cüğə vadisində bəlkə bir köprü
Ciğatay soyundan bir yadigardır [6, s. 119].
"Xanəgah" şeirində şair öz ənənəsinə sadıq qalır:
Əlinca qalasından,
üz min dırsk yuxarı.
Galin dəra yoxusa
qalxaq gedək yuxarı [7, s. 39].

Bu şeirlərin yazılmışından sonra Muxtar Qasimzadə təkcə vətəndaş şair kimi on plana çıxmır, yəni bu şeirləri o vətəndaşlıq borcu kimi düşünərək yazmur. İlk olaraq şair ilha-

minin diktəsi onu qələmə sarılmağa vadar edir, digər tərəfdən o, yurduna bağlı biri kim mi yerlərlə nəfəs alır və bu şeirlər də sanki şairin nafəsərimi kimi özünü göstərir.

Təsadüfi deyil ki, müsahibələrinin birində Muxtar Qasimzadə bu silsilədən olan şeirlərin yazılmış sabobino toxunur və jurnalistin səslinə cavabında da onun Naxçıvanı bağlı bir şair obrazı ilə qarşı-qarşıya dayanırıq. O öz fikirlərin belə ifadə edir: “Özünü dərk edən insan bütün ömrü boyu yaşadığı torpağı həmişə öyrənməli, ürəkden sevməlidir. Bütövlükde götürürəndə, ‘Vətənpərvər doğma torpağı dərk etməkənən başlayır’. Mana görə Vətən torpağının köksündə gəyən həmişəşəşər abidələr xüsusiələr cəmiyyətdir. Onlardan yazmağı özümə mənəvi borc biliram. Əcəmi Əbübəkr oğlu Naxçıvanının inciləri bütün türk alimlərinin, Orta Avropanın, eləcə də Yaxın Şərqi memarlıq üfüq-larına açılan qapılaların qızılı davostdır. O dəstəkən yapmışdan zəif naxşuların sehrihə düşmək cəox çətindir. Mən fəxr edirəm ki, o dəstək bizim olımızda, bizim Vətənimizdə – Naxçıvanımızdır. Memarlıq məktəbinin an nadir inciləri buradadır. Və o mənəvi mənəvi sevgim, daimi mövzum, ilham mənbəyimdir” [10, s. 6]. Şairin bu fikirləri öz müsahibəsindən əvvəl onun haqqında söz söyleyən professor Yavuz Axundunun da diq-qatını çıxırmışdır: “Vətənin tarçımı-halını poetlik sözə mənəvi yaddaşa çevirən Muxtar Qasimzadə məhz bu eşqə də ‘ürəyin məhəbbət xəritəsində Vətən sevgisini ən böyük dövlət’ elan edir və onun şeirlərinin badii materialı göz açıb gördüyü, könül verdiyi Naxçıvanın tabiatından, tarixindən galır” [2, s. 4].

İllah məməyə doğulub boy-a-baş çatdığu torpağın üzərindəki misilsiz tarixi abidələr olan bir şairin bu cür silsilədə şeirlər yazması töbii qarşılıqlıdır. Muxtar Qasimzadənin haqqında danışdığımız şeirləri içərisində “Kırnada ‘Allah evi’, ‘Bəkər oğlu Əcam’, ‘İmamzadə’, ‘Babək galası’, ‘Cavidin məqbarası öündən düşüncələr’, ‘Xan evi’ kimi şeirlər də var ki, bunların hər biri öz bedii dayarı və tarixi məhiyyəti ilə seçilir. Bunlar haqqında ətrafta və geniş bəhs etmək mümkündür. Amma Naxçıvanın ən əzəmətli abidələrindən biri olan Əlinca qalası haqqında şairin yazdığı “Əlinca” şeiri ilə fikirlərimizi yekunlaşdırmaq istardık. “Əlinca” şeirində də şair bu abidənin əzəmətini göstərə bilmişdir. Əmaralı çohat həm də ondan ibarətdir ki, bu şeirin oxunuşu zamanı meydana gələn ritmin özündə də bir döyüş ruhu, mübarizə çağırışı var. Fikrimizin təsdiqi kimi şeirin bir neçə bəndinə baxaq:

Belinə kamər kimi
bağlayıb sart daşları.
Ehtiyat aşşor kimi
saxlayıb mard dasları,
sanki qoyubdur dincə,
Əlinca.

Vuruşub zaman-zaman,
Düşməni əldən düşüb.
Olubdu yurda qalxan
Miranşah dildən düşüb,
Sixib Teymurı künca,
Əlinca.

“Şəhərtəx” – şah qalası,
dizində ərlər yatır.
Şırımlanı yaxası,
köksündə sirlər yatır,

daş altında düşünca,
Əlinca” [4, s. 28].

Nəticə olaraq onu deyə bələk ki, Muxtar Qasimzadənin “Yaddaş çırığı” və “Nuh-çixandan galır” şeirlər silsilələrdən toplamış şeirlər Naxçıvan Muxtar Respublikasının dörd bir tərəfində mövcud olan tarixi abidələrin təmildiləşdirilməsi baxımdan şairin şəxsi təşəbbüsü olsa da, bu şeirlər coxminli oxucuya Naxçıvanın tarixi abidələrinin coğrafiyası haqqında da ətraflı məlumat verir. Məqənlərin sonunda akademik İsmayıllı Hacıyevin bu şeirlər haqqında başqa bir fikrini xatırlatmaq istədik: “Muxtar Qasimzadənin gərgin zəhmət və axşarlığını bəhərəsi olan bu şeirlər elmi-nazari faktorlarını, bələdçi rolunu oynayan xüsusiyyətlərinə görə hər bir tarixsevər üçün dayarlı təhfədir” [9, s. 5].

Nəzərə alsaq ki, sonrakı yüzilliliklərdə bu abidələr haqqındaki məlumat bazasından biri də yaradıcı insanların ortaya qoymuğu irdədir, bu mənədə Muxtar Qasimzadənin haqqında dəmişdığımız silsilə şeirləri də öz əhəmiyyəti ilə böyük dəyərə malikdir.

ƏDƏBİYYAT

1. Axundov A., Vəliyev S. Naxçıvanın şair və yazıçıları. Bakı: Elm və təhsil, 2010, 264 s.
2. Axundlu Y. Bu da bir nağıldı. “Şərq qapısı” qəz., 2006, 11 aprel, s. 4.
3. Bağırov A. Onomətiyaya problemləri: 2 cilddə, II c. Bakı: Elm və təhsil, 2012, 416 s.
4. Əlincaqal. Naxçıvan: Əcəmi, 2016, 160 s.
5. Qasimzadə M. Gəmiqaya. “Sovet Naxçıvanı” qəz., 1985, 22 avqust, s. 4.
6. Qasimzadə M. Güli vələvt aqan dünya. Naxçıvan: Əcəmi, 2004, 168 s.
7. Qasimzadə M. Nuh-çixandan galır. Naxçıvan: Əcəmi, 2013, 248 s.
8. Qasimzadə M. Yaddaş çırığı. Naxçıvan: Əcəmi, 2000, 80 s.
9. Hacıyev I. Yaddaş / Yaddaş çırığı. Naxçıvan: Əcəmi, 2000, s. 3-5.
10. Yurdوغlu E. Vurul bu torpağa min-bir baxışla. “Şərq qapısı” qəz., 2004, 2 sentyabr s. 6.

Эльхан Мамедов

ХУДОЖЕСТВЕННОЕ ОТРАЖЕНИЕ НАХЧЫВАНСКИХ ПАМЯТНИКОВ В СТИХОТВОРНЫХ ЦИКЛАХ МУХТАРА ГАСЫМЗАДЕ «ИДУ ИЗ НУХЧЫХАНА» И «СВЕТ ПАМЯТИ»

В творчестве Мухтара Гасымзаде, известного поэта, родившегося в Нахчыване, члена Объединения Писателей Азербайджана, определенное место занимает воспевание Нахчыванских памятников. В его стихотворном цикле «Иду из Нухчыхана» и «Свет памяти» поэтическим языком описываются природные и исторические памятники, расположенные в разных регионах Нахчывана.

В статье привлечены к исследованию стихи, собранные в этом цикле. Во время исследования изучено то, каким образом М.Гасымзаде привнес в поэзию эти памятники, которые повлияли на творчество поэта.

Определено, что в этом стихотворном цикле М.Гасымзаде нашли свое художественное отражение около 20-ти исторических памятников автономной республики.

Ключевые слова: Нахчыван, Мухтар Гасымзаде, поэт, стихотворение, исторический памятник.

ART REFLECTION OF THE NAKHCHIVAN MONUMENTS IN THE VERSE CYCLES OF MUKHTAR GASIMZADEH "I'M COMING FROM NUKHCHYKHAN" AND "THE PHAROS OF MEMORY"

In the work of Mukhtar Gasimzadeh, a well-known poet born in Nakhchivan, a member of the Writers' Union of Azerbaijan, a particular place takes chanting the Nakhchivan monuments. In his poetic cycle "I'm coming from Nukhchyhan" and "The Pharos of Memory" poetic language describes the natural and historical monuments located in different regions of Nakhchivan.

In this paper, the poems collected in this cycle are brought to study. During the study, we learned how M.Gasimzade introduced these monuments into poetry, which influenced the poet's work.

It is determined that in this verse cycle M.Gasimzade found about 20 historical monuments of the autonomous republic.

Keywords: *Nakhchivan, Mukhtar Gasimzadeh, poet, poem, historical monument.*

(Filologiya üzrə elmlər doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)